



Aktuallaşdırılmışdır: Yanvar 2020

Azyaşlı alman övladın yanına köçməyə dair- məlumat vərəqəsi

Xahiş olunur əvvəlcə milli viza üçün müraciət etməyə dair **ümumi məlumatları** oxuyun.

Sənədlərin işlənmə müddəti bir qayda olaraq 4-6 həftə, ayrı-ayrı hallarda isə daha uzun müddət davam edir.

Viza üçün müraciət etmək məqsədilə aşağıdakı sənədləri təqdim etməyiniz tələb olunur:

- xarici pasport, ən az 2 boş səhifəsi olmaqla (xarici pasportun şəkil olan səhifəsi və əvvəlki Şengen vizaları, möhürlər və qeydlər olan səhifələrin 2 ədəd surəti)
- şəxsiyyət vəsiqəsi (əsl + 2 ədəd surəti)
- 2 ədəd alman dilində tam şəkildə doldurulmuş və şəxsən imzalanmış ərizə forması
- 2 ədəd biometrik pasport şəkli (3,5x4,5; 6 aydan köhnə olmamalı)
- yanına köçəcəyiniz uşağın doğum şəhadətnaməsi, xarici şəhadətnamələr olduğu təqdirdə alman dilinə tərcüməsi ilə (əsl + 2 ədəd surəti), əgər doğum şəhadətnaməsində uşağın atası qeyd olunmayıbsa atalığın tanınması haqqında sənəd və uşağın anasının razılıq bəyanatı tələb olunur
- uşağın alman vətəndaşlığına dair sənədi, məs.: uşağın alman pasportunun, şəxsiyyət vəsiqəsinin, naturalizasiya (vətəndaşlığa qəbul) haqqında sənədin və ya vətəndaşlıq haqqında vəsiqəsinin surətləri (sənədin 2 ədəd surəti)
- digər valideyn tərəfindən göndərilmiş qeyri-rəsmi dəvətnamə (əsl+1 ədəd surəti)

Həmçinin **hələ doğulmamış** alman vətəndaşı olacaq uşağın yanına köçmək imkanı da vardır. Bu hallarda doğum şəhadətnaməsinin və uşağın alman vətəndaşlığına dair sənədinin əvəzinə aşağıdakılar təqdim edilməlidir:

- hamiləlik haqqında məlumat və nəzərdə tutulan təxmini doğuş tarixi qeyd olunan tibbi arayış (əsl + 2 ədəd surəti)
- uşağa alman vətəndaşlığı verəcək valideynin alman vətəndaşı olması barədə sənəd (2 ədəd surəti)
- gələcək valideynlər bir-biri ilə evli olmadıqları təqdirdə doğumdan əvvəl atalığının tanınmasına dair sənəd və ananın razılıq bəyanatı ilə yanaşı tələb olunduğu halda gələcək valideynlərin birgə himayədarlıq haqqında bəyanatları (əsl + 2 ədəd surəti)

Viza prosedurunun bitməsindən sonra həmişə aşağıdakılar təqdim olunmalıdır:

- səyahət sığortası (etibarlılıq müddəti:90 gün, sığorta ödənişinin minimal məbləği 30.000 € və ya 50.000 ABŞ-Dolları civarında olmaqla nəzərdə tutulan səfər tarixindən etibarən qüvvədə olmalı **və ya**
- Almaniyada artıq sığorta olunduğunuz haqqında təsdiq sənədi. Ailə sığortası yalnız Almaniyada qeydiyyatdan düşdükdən sonra qüvvəyə mindiyinə görə, siz səfər etdiyiniz tarixdən birinci 10 günə etibarlı olan sığortanı təqdim etməlisiniz.

Xahiş olunur nəzərə alasınız ki, Sizin Azərbaycanda verilən ailə vəziyyətinə dair sənədləriniz leqalizasiya olunmuş şəkildə təqdim edilməlidir. Leqalizasiyaya dair məlumatları Siz buradan əldə edə bilərsiniz: <https://baku.diplo.de/az-de/konsularservice/-/2214354>

Əgər məhkəmə qərarları tələb olunarsa (məs.: övladlığa götürmə haqqında qərar), bu sənədlərin həqiqiliyinin təsdiqi vizaya müraciət prosesinin tərkib hissəsi kimi sənədlərin yoxlanması proseduru çərçivəsində Səfirliyin vasitəçiliyi ilə təmin edilir.

Sənədlərin yoxlanması proseduru çərçivəsində həyata keçirilən yoxlama üçün aşağıdakı rüsumlar təyin edilir (ödəniş Azərbaycan Manatı ilə ödəniş günü Səfirliyin mühasibatının aktual valyuta kursuna müvafiq həyata keçirilir):

-iki sənədə qədər: 150 Avro

-üç sənəd: 200 Avro

-üç sənəddən artıq: 250 Avro

Ödəniş səfirlikdə sənəd verilən zaman nağd ödənilir.

Sənədlərə baxılma zamanı, Almaniyaadakı xaricilərlə iş uzrə məsul idarə (Ausländerbehörde) tərəfindən alman uşağın Almaniya da yaşayan valideyni ilə əlaqə yaradılacaqdır. Bu səbəbdən sənədləri verərkən Sizin bu şəxs haqqında məlumatların tam şəkildə, düzgün və oxunaqlı yazılmasına diqqət yetirin.

Xahiş olunur nəzərə alın:

Sizin Almaniya da yaşayan yetkinlik yaşına çatmış övladlarınızın yanına ailə birləşməsi etmənin yalnız fəvqəladə sətlikdən qaçmaq üçün (Yaşamaq haqqında qanunun § 36 maddəsi) mümkündür.